

B O J

Mehrədən qoymuş kohne və alcaq divarlarla arasına qoşa bir dam sıçramışdır. Təriq hlinin oqşajın bu damına üzərində bitən otalar, juqarışdan bağında, əlli ilə sənçəlmüş, quru çəpə bənzəjir. Jaşın istilərindən keçirilmis jaqmır hasratından janımlar. Damın qırğıq novdaşlı da coqandır sən gormədindən qurub das, topraqla dolmuşdur. Evin balaca və matəbəx masası kibi kirli qapıları, gonis nar və armud bağcalarına bacır. Jalmız bir tarəfi cələblərimiş həjət həməşə tapdalndan xırman kibi lüt və qurudur. Burada ançaq aq saqqal bir tut aqasəv vardır ki kokini jerin döñiliklərinə uzadaraq sərin sular çəkir.

Kəndin dəçəl uşaqlar, qadınlar, arabatəkərləri bu aqasəv başına nə ojuşlar asemər, əl etanı budaqlarının qırğıb inkişfər deyirler. Joqun budaqlarından jelləncək asırlar. Paltar sərir və dərmanıllar. Hər jazb bilən, aqasəv qoşa gedgəsini nəşri-naşçı çəzmışdır.

Jazda, hər taraf jaşlaşdırıldan sonra vəzifət tamam dəglər. Tut aqasəvəni ehtiramı coq artı:

Aqasəv tut danşlərini diindikləmək ucun gözəl sıvayırcınlar əz ciftlərlə gəlirlər. Uşaqlar byrkişdən tərli-jərlij tut jeir həttə gylşərək bir birilərinə tolazıqlar. Axsamlar işdən qoymuş qadınları jamaqlardan tikilmis bəlyik şalı açıx, aqasəv budaqlarını tapıklıyor, tut siliklər...

Evin esigine uşqun bir icorisi vardır. Aşaqı başda kəla-koty bir buçaqda su sonağı, xəkəndəz, qab, qasıq vardır. İki nazik və Tellis xalınlıq oz hanasında toquqmus palas ystyna qoylan masanaya yzəri səlqəsizdir. Burada diq-qəti çəlb edən bir fotoqraf sokılı vardır. Comiliñ altı yaşlındakı rəsmidir. Bu iki nəfərlik ajilənlən uşum və açıb kəcmişi vardır.

*

Kazım kişi Həmzə oğlu Məhəmmədin atalarına bağırdır. O dynjada jegano aqasəv olan və goz həbagı qədər səvdigi Tellisinin gyzəranı, yəcn hər zəhmət qatlaşmaqa hazırlı idi. Gıyəşdən tez durar ajdan sonra jatardı, gzymny tojlıollar və samanlıqlarda, açı, zəhmətlər altında keçirirdi.

Uzun jerlərə gedən aqasəv onu atın tərkinə salıb, atı xidmət etmək ucun, ozi ilə aparardı, həmişə bəslənən və jedilrən atın jerisilə **Kazım** kişi aqlaqlaşmalaş idi. O qan tər və yek doqyontisilə manzılı catar, olymçıl olmasına bağmajaraq atı xidmətə başlardı...

— Biziñ insan dəgiliñim. Juxu bizo də sırindi. Biziñ kim belə jaradıb.. Dynjada hamy nəjə barabar dəgil?..

Bu suvallar Kazımıñ və həmkarlarınyň fikrindən cəqmiyrdı. Onlar bunun cavabını tapa bilmirdilər. Ançaq mollalar deejirler ki: «Hər kəs bu dynjada zillit cəksə axıb xaxılar. Aqlarla qulluq etmək vacibdir...». Bu myahəmələr aqlardan başqa hec kəsi tə'min etmirdi. Lakıñ cıçısında solda gorynməjirdi. Qabaqda Kazım kışını bundan da açıq issizlik və açıq folakatı gozlojirdi.

Xüsusun jeni doqulmuş coçukunu barlındırmışaq ucun onun ehtiyacı dahadə artıq idi. O, bytyn bu aqırıqlarla dozmak və aqasəvən qulaqları səsədə idi. Biliirdiki ruzgar bəla getməjəcək, hər gecənin bir gündüz, hər qaranlıqda bər işbəybər vardır. illah da son zamanlarda aqalarları janına tez-tez golib-gedənlər, gecə janırsına qədər qapalı sohbətlər. Məhəmməd aqanın qas-qabaq, Kazımıñ e'timadınu da-ha da doğruuldurdu.

Coq cekmədi ki şəhərdə dysən qarşıqlıqların sədəsə hər jərə jağıldı. Niqalajın taxtdan dysəsi və «hyrrrijət» veriləmisi xəbərləri kəndlərde «Kazımların»da mybahisə mevzuu oldu.

Gecə atların rahətlədiyindən, evə qayıtbəyqdan sonra soldaşla İslamlı dərdləşməgə vaqt tapırırdı:

— Dejjirələr azadlıq verilib axı!
— Jalandır!

Ot tajaların və cardaxlarıñ dalişsında min yrık deqyntiyş ilə edilən bu sohbətlərdə yıldız azad jerin! Ajdən bir gecənin dərin sikutu isədilinə görtüldü yoxın Məhəmməd aqanın qəzəbino goldı:

— «Kəsik bas səlamət olar. Budur senin azad jerin!» Ajdən bir gecənin dərhi sikuty icorisləndə aqan qəzəb qan jumsaq topraqsı ıslatdı. Kazımıñ nəşini kohna qüjüda «rahətləjən» qatılıñ aqzından tysti kibi cıçan:

— Get. Soni kəndin asırlarınə emir edən hokmisi qarşısdb. Gymys aji mavı və duru səma donıñindən jerlərə bağıb, qatılıñ johunu ışqə landırdıqda xəçələt cökirdi. Sənki ortynıñak ucun ahləndən bənkəmis qarşıdakı bulud parçasına catmaqa can atırdı.

Jer syd kibi ışq, yfyqlor açıq hava durqun idi. Aləm sikut içində idi. Jalmız qarantıq bir daxmalıñ içində aqlajan uşaqq «ata» dejjib dinçənlərdi. Tellis, quru və adı dəridən fərqlənməjən boş məməsinə uşaqqı aqzına salaraq:

— Kiri bala, Atan sənə popa gətirəcək...
— Laj-laj balam laj-laj....

*



Güçlendirme okusında.

Aralıq get-geđe qarıştırdı. Hər jerdə öz başınıñaq qarət, olyny, janayı adlı bir hal almışdı. Hər gyn sohordan galon bli-blirinə zidd xoborlar kontda vəziyyəti dəlşirdi. Bir myddət kont tamamilə horx-horkolluk oldu. Hər sələh dütan hamuqa qomanda verirdi. Başsuzluqdan istifadə edərək kohna, posl, arxa qanclar, qajnada, «Mirzəllər», «Justillər»dən qan iddiası etdi. Bir qəcədə ledid nəşər «Justillər»dən olsy. Buna qarşı Justillər silahı sarılıdı, geyim-gyu orta cəvəl məscidiñ onyndı dört nəfər jəro sarıldı. Kontdə idki nəsi canavar kiblə bli-blirinə daşdı. Get-gəl horxə kost kosıldı. Jalmış avradalar va gəlmələr eslegi çıxırdı.

Hədilərlər syr'otla qarşın edir. Daxili qarşıtlıqlardan sonra diqqətlər türklərin gəlməsinə çəhər olunur. Hətta coqlar buna qurbanları kəsir, sənliklər edirlər.

Kontlarda türklərin «Səadət» və «əmən amanlıq» gotirəcəyi haqındañ umydalar bosa çıxdı. Tylklər jenil sefəriñ silahlı kontlara daşırıdılar. Onlarıñ dələnəsi silahlanañ və kyrşı keçən milli burzunçılıq atımı, ojnadarkon məsələlər ajdar olmaq başlıdır.

Sohardan galınıñ tövəq qadın həmin tut aqçaçıññ dibində piçsildəjəraq Tellijo dejdil:

— Qız buntar hamusxə kəcor. Dur daxşixa. Budur böyükliklər jalamañ tan alıbbar. Isçelər bəzəfləşir. Burçolşular, devşöllərin qəbrini qazançlıq. Son on fikrlərən, eli bilşən bi ziy-

ler jerdə qulacaq idi? Joqsulların ordusu dyzəlli. Bütün, fabriqada gecə salşarən işləsdi. Orafej, Norilmanof, Əlli Bafrumof. Kasıblıları boyılırlar barkalıbsa...

Telli xala bu xeş xəbor qadıñın dodaqlarından öpmək istəldi. O Telli xalanın yəğindən xəbor verirdi:

— Devşöllərin qəbrini qazacaqlar.

— Joqsulların ordunu dyzəlli...

Bunlar Telli xala juu kiblə golirdi. O gecə-gyndyz fikrlərə, geleçəğin möchəl pərdələri və məydihs hədilərlər və qaralıbələr leşrisində golbi azadlaşqı ruhiil cărpırdı. Ona elə volvirdi. Joqsullar bu ýük asırı bilmələrən rəzar. Musayav zabitlərinin salını, topların səs, zandarmaların rəhməsiz siləti, capqan, talan, qanlı xançalar onun göz ony na düşüldü. «Bunlarla qabaqcına joqsullar na ilə cıqacaqlar?»

O, bozən imudusluqla başını, dizl iystyndañ, aziz joldasının mehribanı, sovlımlı dağlıqların xatırlaşdır. Telli xalanın jaşanın işi id!

Hər sejdən övvəl o «dynya»nın bu cur getməcəcəmlə, büt zylm vo sıfırmaların alavu. Joqin sondurylaçqıma həmərdi. O oyndızıq heçcəm, bytvin joqsullarla goryr və bu heçcəm axırtı myydihs bli horxək və patırtı. Ila qurtaracaqına həmərdi. Lakin o bu patırtı, vo horxəkli xarapçılar və geleceğ haqqında adlın fa-

səvvyrə Malik dəjildi. O əmək hakimligi və azad dyanıñ aneq qışlı və yifqələrinin gəryrdi.

O birlə torfordan 6 jaşlı Çəmliñ töşəllisi, Telli xalaşa boyük bir arxa idi. Jetim qaldıqəs geydən o qollarıñ, cərməmis usasıñla başlama yeyin istifrahət və juqumla ozyna haram etmişdi. Bir myddət xəmsəndə odun dəstəs, cərək bışırı, hanc toqundı, bieçən getdi, aña doğdu. Son zamanlar Haçlı Həsənnin qapısuñda oğlu və oğlının coroglu juu ogiriş, valtar jujuñ bir tohar keclindirdi.

Çəmli isə aqır günçərlərə aclarıñ, vo darın cılıççaları aqşırılar, jetimlik həsrətləriñ altında bejiyir, boy atırdı. Bu jaç onun altı, jaş täman olur. İndi Çəmli da anasınıñ qolundan jaşasır:

— Atasılə barabar odun yığırı, su daşlıq, röd. Onu roddı istəjir. Ehtiyacıq bağımajaraq Telli xala roddı edir.

— Gozymdan quraqqa qoja bilmərəm. O manşı yraqımdır. O osr olumluçaq!

Həqiqətən Telli xala Çəmliñ dojmırıñ. O, atasınıñ suratı idi. Gozlorı vo daşırıñ sifali təmənilə atasına bənzərlərdi. Telli xala Onu xançaların usaqlarınıñ qarşısına qoymazdı!

— Onlar sonu atanıñ oldyrınlardır. Boyları soni na oldyrımagə cəltəsəqərlər.

— Vərliq usaqları ilə gəzinti, son oz taffaşın yox. Hidayət, Çatal, cəhan ilə...

**

20-niñ ilin sentyabr aji. Aprel inqilabınıñ fejżili təşvirlər kəndlərinin dərinlərinə qodar işləjir. Hər jerdə jelüşmə, dərxişmə, ciddiyyətli horxələr dülərurdu. Səhərlərdə, inqilabın sahəsi geydən sonaç işçilərinin olna keçdiyi klibi kəndlərdə, topraq masaləsi, gürültülər no-parmışdır. Sunfi qızıvərlərin tabaqlaşması coq koşğun gedirdi. Bañlı fədal sləqərlər dəlinə olun jerlərə joqsullar grupu uñusmurdı. Kimin lehini, kimin alejbina, nəzər qursa el qaldırmaq, bəsa salmaq ozi boyık is idi. Əşrərlər təzki alıñda袖 zələñ, əməkçi basqa bir sej gormojan islam, işzə, Jahha, Vollər, Jeni hadisərlərin bas aemərdi.

— Hökymat samındır. Muzdursan son kondu işinə məs'ulsan, Axı!

Bu sozler onlarıñ coquñi yrkydyrdı. Flıqo, muzdursa və joqsul kontlər arasında töbəqət-təsviqat İslərimiñ canlandırırdı. Hər gyn sohordan kontlara dəsto dəsto aqyl tövsgətəcələr golridi... Ouru Oetur qurqılıq, alıñda kəçəz qolqolı olan bir gone jeriqirdi. Boylıqon təkənləriñ cəli-caparlar arasından keçərək, kontdən jaşlı aqşırıqlar arasına batan gone təmənilə arı, isə Zlatlı kəndində qomsomol oziyi dyzəlməgə golridi. Gənc həmərdən əvvəl sura sadı Telli xala qarşılıdı. Telli xala kontda qomsomollar olmasınca cəqdan arzıbəysərdi.

— Nəli olmasın — dejdirdi — işmizniz qolundan qaldıqlarılar. Oormısmıñ sohorda neçə od kimi işləşiblər. Qomsomol hökymatı ooludur. O gyn hec kasi jıomag myşkyn olunur. Uşaq-larda bli şol başa dyşsiriy.

— Qomsomol nədir? Kümü dindirirsen bas acımdır.

Telli xala xəbor verirdi:

— Sabah kotandan sonra çavan usaqlar həməs mescidin qabaqcına həqiqələn sohordon həkymidilər!

Qaranlıq qarışsanda 30 nəfərə qodar adam aqşırılsı. Burada kotandan çolmıs şövçəclar, naxçıxıclar, qapı, nökrərlər, və niləbat ham-pa usaqları da var idi. Boyjk kışılalar isə ola raeda dərənərən qabaqcılardır. Onlarıñ arasına sajlıs dynyusvdı:

— Cəvənləri, saldat aparcacalar,


— Klimiñ də buna c'ätzər edərək dejdildi;

— Saldat redəsi olsa devəliş usaqlarıñ anasınlarda. Nişə kasıblıları, qılıq qabaqcına verirler?

Bir fikir da var ki, «shokymat onlarıñ aqşırı eliçjəcək» vo hərəstən qırımızı olınsa və itixlər etirəcək. Bu sajlıbor jəosul gəncəbrədə ləşir etmişdi. Gözənlər coq sviblo və elittifatı ba cinky hələcəcə oturmuşdu. Lakin Çəmli artı ma-rad, umud iş arzu işi qohmisdı.

Göç, işləsa bir sadr vo bir katib seçilmissəni təkli etdi. Hec kəs bundan bir şel basa dysmodi. İki daşqınlıq skunkundan sonra Telli xala aja na qadıdu:

— Bəls bir adam lazımdır ki burada stulun jahndan dursun. Bu gynlyjo boyjklyk eləsin. Bir də lazımdır ki, olturnus qazşın. Dejh gərək kimi istəjirsiniz.



Güçlendirme okusında.

çarşılıq takbir səsinə qarşısı məniñ juçalarırdı: Bütün sinasi qovşqlarla, aylarla dolmuş. Oomsomosluq, plonerlik, bizi Lenlinin işləydi... Tək bir esidilməz olmuşdu. Azancı, kəsdi. Jeni vo xoşa bolanın bu səsi diniñəməq basıldı.

Kim işs adres verirdi:

— A zələm balası... Karlımlı oqlular! Bir az sonra kont kırıldı. Sanki grynyuz zəhmətindən jorulurduñ uñumluq istəjirdi. Kycədarın tozu coqdar jatınuş, evlər, tajatır, nəcaq dirvarlar, qapılar. Aj ışığından qalajatmış kimi Jügəndən par-par şərşədərdir. İtar da susmus, tojuqlar da byrryskardı jatınuş, kəndli forqun bir sukit byrrymakdı idı. Jahniss üzəndə rora sülhəri, xəlvət daimənşərləri pərvənsələrin hərəkətiñən alega surətlərini ləğindən qurbaga səsləri ga iller. Haralarda iso—İsa-Musa əsəri ouqujurdı. Evinin içində issa belo doqčı. Coq az adam jatınuş. Bozılları bu gynki skini işinşen forqulıq qanadılar sahərdir tez aetməşin intizarsız cəldərdi. Kimsi Bo da Haçı kişi kimi olundan gedən topa çəpən çəməni və Jonçalışçuların aqşılıq Jərin içində lən calıus kimi dincənlər bilmir, səmə-səla çavırırdı.

Telli xala jerino girmişdi. Çəmili issa sahərdən gondarılıñ paltalarıñ öz aləmləriñ oleyb ileredi. Nədənsə bu gynki işləşa coq bolık mənələr verirdi. Nəja issa bark hazırlaşdır, ozyny toplaşdırırdı. Çəmili bu gynki işləşə haqqında anna-səla şirin-şirin dəməşdi.

— 14 günəndən sonra, ana, boyik bajraundur. Niqalıyan işqulnaq bairamıdır.

Bu gün joldas Əlli İsgandarot janan damşası. Fəhlisər həkymətiñ heç abşalar. Ortmazı ordu neçə dyzallı, Kerenksi neçə aldınañ istəjib. Lenin joldas... hamstasın dansıdı. Bajram gyni bytyñ usaqşaları işqulnaq qazan qonitoñlu gedəcəjək fahalar biza 11 dast paltar, bizijaxı, bajraq gondarılırlar. Bajrajdə qabada gotyrbı bajraha gedəcəjək. Bytyñ salar parañda ciqşaq ana... Pas son Suranə aparmayaqçaşqanma?

— Mənə bula deməjiblər. Bilmirəm bala.

Dogruñdan itti Xalanın jaddasını coq zəjif idi. O bajrahdanlardan Jahniss 8 martı, vo 1 mayı, billi. Çəmili bajramı dejan, kimiñ barmaqlarıñ həsabladı. Na maj vo na da mart bajrahdına 14 gün qalmışdır.

Çəmili qoqtarıñ inqilabı, li dönumy bajramına huytyn qiyvusılıq cələbdərdi. Semnərdə qonsonmolarıñ divar qızəzetisini jazib həzirləməşdərlər. Birçə rəngənlər qalırdı. O qaza qonisoñında təvlini şurlarla qırmızı parca və şəkiləriñ qızılbində oleyb bicer. Suralıqan qabaqınıñ laxşılıq bəzəmək istəjirdi. Bajram mynasbatlıla Paşanın oqı, Jashı, Eldar, qonsonlularıñ verilliridər. Buntuların hanımından mərədli, bir nəfər qız, mesədi Əlli Əkberin oqı, Səkəliñ qonsonmolarıñ veriləmisi idı. Səkəli qoł' bojnundan atırdısa da onu qoşlanara qarışmışdır, bər nev cəkləmənşin cır'ütlüligiñ nazara alaraq Çəmili mənzədligini irali sırımsıdy. Taşkimci de Sekato bər işçələr sejler solladı. Çəmili onu bər tərəfə çəkərək dejirdi:

— Aj qız sonin hec sej olsın olmasın. Oo-jıñ maçaqəmə. Saval zad versinlər. Birçə saklit otur Jerindo nadon utanırsan no varkı!

Həzərlıq ciddi gedirdi. Qızza qonitoñsindən alıñmış jeddi manata Çəmili no alaçaqıñ bilinirdi. Pulu jatırdı da bilməzdı. Bafrañın faxsu kecmesi üçün xəç etmeli idı. Əlimdən məsləhət elədi Əlimdə eaj-corak verilişinən tarofdarı idı. Buna da pul catmırıb. Əlimdə bir az da bagdan pul qoparılmış bojhunu aldı. Nojabrin 6-sında aqşanıñ surətlərin qavağı çel-çərçəban bajram işləşənə qacırıldı:

Mərəzudan sonra sahər qonsonmollarıñ tarifindən tətqiq dəyləndi. Kisi, qadın o qədər idli ki, surətlərin otağıñ dolmuş. Bəlgənən tətqiq dəyləndi. Qapı, farzandıñ basbası icordadılkırla da mane' olurdu. Tijatronun 2-cl pardası davam edirken kycədən da-bañ-gylo acıldı. Sonra qacaraq ajaq təppələrini vo haraj s-səstildi. Tamaşasız dıqiq qızılıcə cəvrildi. Lələ bəsəldi. Jahniss Haçı, Həsənənliñ və Xanlar eti başına ıqamətdən kili, «qorı ev!» — Jərədi. Mani görəndə qylla atdı qadı». Buna-nın demək oldıqnuñ coqlar bıldırdı kibi Çəmili da jaqxş anlaşdırıldı. 15 daqıqalıq sərfinəndən sonra ojuñ Jona zoş sıyrınlıqda davam etməgə başladı.

Sahər fezən usaqlar parada cəvənəqə ha-zırlaşdırıkon Ləlləf tələslik galidi ki:

— Kycədəki bozşəkləri, divar qızəzetisini çərbiyərələr bajraqlar joydur.

Çəmili dodaqlarına dişlidi ajaqı qalqıldı.

26-çü ilin mayı bajrahdı, keçirən Zijatlı ozoñ-ı 3 illiñ omryordu coq aqar daşaları aşırımuñdır. Indi özün 31 nofer, yzvi, 6 nofer naməndizi vo 3 nofar qızı yzvi vardır. Kəntda aysan maktabda sabadlı usaqşalar amoloq golit, ozıqın işlərindən işpişərlər. Xysuson kont myollini Çəmiliñ in jaqı doslu vo koməkçişti olmuşdur. Kəntde qonsonməniñ nifuzi, qonsonmə adlı artıq bojyndı. Yıksılsıñdır. Bala tələi indi surətləndən getinş solur qadınlariñ arasında cəltəsdir. Buna bənqıñşaraq Çəmili surənləri işlərinə koməkligini daha artırırmışdır.

Zijatlı ozıqının adı vo işi şəhərdə da sojħiñdir, iki gyn oqıñ «Cənəc-İsc-i» qızəzetisindən «cəzəç çələndər» adlı bir maktabdır dañımınmışdır. Burada myxbilə ozıqın faaliyyətindən danışmışdan sonra buraja bibr nofer tabliğatər verilişinə irali sırırydı. Myxbirin təklifi jərsiz qalmadı. Qaza qonitoñ, qonsonmollarıña sığas dəmək ucın Nadir Həsənəli Joldaslı təkli-

fi. Ozəjin adı nəja bojıyırqdı? Cıntıky işi goz qabaqında idı. Çəmili tək dogđı töbət qızı mydrı. Hədəfat, işçələt liqqu mydrı Ləlləf, amoli katib qoşəz mydrı horası bibr «Çəmili» idı. Cıma gynılıq qonsonmə dəstələrinin horası təlüm, kimiñ maraqlandırırmışdır? İşləslərdə coq gurultulu və uzun cələbdər. Xysuson hərbi təlüm, kimiñ cəbənən qonsonmola kecmesi yoxlarında dynən iki

saat danışbaq getdi. O ajaq ystə suval altında boqulmuş qurjujb qalmışdı. Usaqlar işa oşzımsı, bir kəsməniñ o birisi başlaşdırırdı.

Həjət şərəf qırğınlığındə kl, «Joldas ortabab balass, olduqdan altı, aq namizədliklə ittifaqə gotyrylsın. Elətən oğlu binnüñ töməniñ razılaşmışdır.

— Onlarıñ qarşıyandı II jarıñ lobbejk dojmışım. Onun dədəsi bajramı işlətdi bir kor qapılık vermişdi. Kənkanfarın haqqında kosdü qor-qandan dinnimdlər indi sura hokivəni onu junnalıbdırdı. Elə bilirsinz onun qans durulubdur? Həjət O firsat tapsa qonsonmolum qanını icar oğlu da onuñ kimi coban qonsonmolda olsa mən təskilətə olmajaqçam. O, qonsonmola tapanca gotymək üçün ygrır.

Mon açaq dejirə, Onu qobul emək, ozıqın nifuzunu salmaqdır.

Fatlı binni mydala ilə alava edirdi ki, coban tapanca ilə atası kimi goculucu etnik ucın qonsonmola girir. O amisi oğlu Xanlarıñ saq alyır. Onlar ozıgi icordan daqıqlıñ iştəjilərlər. Danışbaq vo cəsəvərələr üzəndəqə davam edir bildək bilmirdi. Çəmili da formulmuşdu. Danışbaq istəjib issa coq.

— Hec koso soz vermiron. Soz joydur. Basdır sakit... Sakit.

Hədəfat qəşənərdə.

— Soz qoł vəsəlləm. Səsa qoj!


— Kim istəjib ki, coban ittifaqə namizəd keçsin...

Elətən oğlu Çəmiliñ sozunu aqzında qojuñ: — Birinci manin işkəndir? Əvvəl onu soz qoł. Bozın usaqşalar jorulanda məsləhət sozinq baqır. Basdır edirət. Birinci təklifi coq vaqt ekşorilər olur. Cobanın qonsonmoluqunu istəjib coq az idı: 9 nofer istəmənlər issa 20 nofer 2-sl bitərəf qalırdı.

— Hər jərdə hokimyotin qonəat uñurunda mykəzisli arşardır, haldə biziñ Zijatlı kont dəpremtif yzvillərinin pulunu gorə surur. Mydrı Məsləhət Nadirbof 60 manata bir myrkəb qabs qalıb almışdır. Bir dýkəmən sypyrıq ucın iki cülləçəsəqşalar, Birincı «dvornik» adı qojuñs kidi dindrinə olımnastı. (cynky qojuñşaları). Bündən basqa horif Nadirbof dýkəmən vivisəq ucın bəñ nofer 50 manat vermişdir. Həjət kl, bu hec lazımn doğıldı... İsci kəndlər hər bir qo-pigli həndər həlbi bu çi tossaryfatlıszlıq edən mydrilər təzliklə kooperativindən bajrahdən atıblıdırlar.

— «Jenlik» divar qızəzetisinin ikinci nomrosunda bu mənzəndən bir maktab cap olunmuşdu. Maktabın sorlevhəsi «Başlıra atımla» idi. Aşqadan cervon survurduq vo sapdigi jərdə mydrıñ qarğıturası çəkilməlidir. Buntuların hamısı, qonsonmolların maktabı, myollıñ Əlli qaranın koməsiñ həlinçilərə golən tələbə qonsonmolecularına olıb olmudsular.

Hədəfat elmanıñla qızəzetini divardan asaraq silinti işpişqanlıñ silirdi. Kəndlər maktab-ıllər, doqquz işçələkçələr javas-javas qızəzetin



Gigantlar olksında.

atınna işquldb. Kəntde savadlı, coq az idli. Divar qəzətəsinin no vo no ucın olduqunu dyşyən coq az idli. Baqanlar işbəzələr sakılı və rəngərlər ilə maraqlanırdı. Məktəbdən janı savad alan balaçalar issa başlıdan şurələr və adreslərdən, uzaq bas məqədərləndən bir necə sətr oujaraq darlıx. Əlli cəkirdilər. Adız yənələrələr sakılırlar, basqıb maraqlanırdılar kimi issa oujara:

— Məhəmməd Əlli Nailbof...

Bu ad həmçinin tanus idli. Iki daqıqədə Nalbofa xəbor getdi. O dajana bilimləndi. Başlı jalavlı, oşyuny jetirdi. Kikildəjərək coq çatılığında, lakin başşəkərətin estiñməsi ucın o yrəğində oujurredi. Kəntlər issa «Nalbofa cələbdər» deja gylyştyrdilər.

Xysuson Əlli Baqır oğlunun cıcağı cətlərdə.

— Əlinə döym, dejirə, o kimdir göslin ha-la coqı mondadır. Nailbof bangı daqıqı. Axıbelə olıñ çəmiliñ!


Mosala ajdan idli. Ejjubofum təsərryfatlıszlıq haqqında jazılmasındı. Xəjəmatkarlıqda da slavo edilər aralıqda olınlardı. Myxbirin imzaz «qarqa» idi.

Bu hal Nalbova aqır galimoja bilinmədi. «Harada gorynbik ki, bir kycı usaqşan səni rysvaj eləsin. Buna kim dizer. Bu lokanı hamılar olar, Buntalı bu təlüm doğıldı... İsci kəndlər hər bir qo-pigli həndər həlbi bu çi tossaryfatlıszlıq edən mydrilər təzliklə kooperativindən bajrahdən atıblıdırlar.

— Sən delən ola a qoduq oğlu səna na? Baum monim, pui monini səna no səncə dyşyəb. Qonsonmolsan get qonsonmoluqsha xəlqin sañatında no işin qalib? Sura sadrına şikəjt eləsəm samıñ şəkəstli golirdi. Əvvəlcə Ləlli jaqladı.

— Onu kim jazb mənə bir de...

— Myxbirin ki, adıñ vermek olmaz.



Gıquantalar okosında.

— Sənə dejirəm myxbiri də sənə qataram, senti myxbiri tez ol adıns de.

— Nəmin ixtiyarıñ jödqur get nə edirsin et!

— O cavab vermadan geri dəndyi asabi hərəkatlı qəzetəni divardan qoparıb kooperativə girmek istədi. Lətifi qızarmışdır. Özçiyi itirmişdir. Na Çamil no da Hidajət buradəq jöq idi.

— Sən bilirsinmi ki, qəzetəni divardan qoturmaga hez kəsin ixtiyar jödqur?

Najibof var quvvəsiñ Lətifi qəşqərdi:

— Açı — başından. Hər bəməsiq, azañna galanı jəzəb divardan asaçaq buna baq! Dəronin tylkiləri.....

Lətifi sezy jöq idi. Əhvalatlı sura sodri Paşa kışığı sojıldı. Ondan bir sorançın olmasına sohbet gedəcəğini bildirdi. Cəq cəmekdi Çamil şəhərində qayıtlı. Əhvalatlı eştmişdi. Rəhahələmdən alındıki rikoslu doqquz qabaqlına cıqdı.

— Qəzet hanı?

Hidajət bir az da janı-qılıf ifadə ilə əhvalatlı sohbet dəjaməndalar tə'cili bir çapçıydı. Uzun bir qarar jazıldı. Qərardan qəzetənin əhəmiyyə-

ti, myxənlərlət acıb-tokmigi və sairə yumumi çəhliləri atısq belə oqumalılığı:

“Muhammad Əli Najibofun divar qəzetəsini cırmaq sura qanununa sıçmış. Bu adam qəzetənin hətə özəqləri nüfuzunu külə arasında tapdalanmışdır. Qəza qomitasından qəfi elçiy goturylmışını xahiş edirik.”

Bu işe tə'si bilançyazlarla etdirmək yecyn çalışıbmış joldas Çemilən təpsirəsi....

Hec zəddan bir qıjamat qoparılmış. Najibofu və hətta Ziyatlı kəndi inanmazlığı divar qəzətindən bu gyc olar. Əhvalatlı jeddinci gyny sahəzəndən davalı qəzetəni təkrar divardan asaib gərdyər. Bunu na oldıou hələ anlaşılmırda. Lakin suranın katibi tarıjar, baqlar caparlılarından keçərk xəber verdi ki, bu aqəm suranın binaşında acıb myhakimo var. Naibofun işinə baaqçağındır....

Açıq myhakomo getdi. Kəndin camaatı oraya tokylmışdır. Göz qabaqcında Naibofu unan goturyrməko alıts ahabə kosildər. Diyar qəzetəsi casarətli qıcaçıları acıb durmada idi. İndi onun janına gololar artıq ettiqti və ciddiyyətli janasıñ ozählərini toplaşdırıbdılar. Bu hal

o biri tərəfdən myxbirlər dərnəjinin doqulub boymasına sabob oldu. Məktəbin ail qəlam dutına Hidajətin, qəzetənin basına toplanırdı. Hidajət «Qızıl gənə» qəzetəsindən bir necə nysxa getirib pajıjar. Myxbirlərin həvəsinin dəha da artıbsırdı.

28-ci ilin iyulda. Kəndin tasaryıfat böyütü, qızınañ, cələzini təzə tokmıs jastı qapraqnır. Əsərəndən qəzətərə olnadən mevkiilərdən diziñistən cərəmətli diriliklər (kard) vəzvdər. Hidajət acıqimus Məsimə, Sakına və Pari valalar cəkiliñde sak-ta-sak budaq olur. Salalıarək dənəsliyər. Jəsli tarıjarlardan irzaadə dik tənəzzül cıvtoların ho-halo səsi rəlir. Zəminin həsəndə kətanın bozununa bir təpik vürub silklədikdən sonra esəq gəllərlə:

— Vizim neñim səna,
Dovsbdvər məlliñ səna
Man dənsən vəzən dənsən
Sən dənsən neñim səna. Neñim səna. Aho...

Az pioner komitəlinin ystvəndən kohut və kəhəna kamər həqiqənlər naxşecərlər əllik cəmənşigin lap iucurlanla işsəqər jemlik gəzərlər. Bularlaq əsərdə oqıñ ajaq coq tapdalanmışdır. Sura qətbiniñ işi sunalar həlydyrylməsindən əvvələnləndi.

Gündəvər kəndli həc kəs olmur. Dənəsliyərlər, təzə iñər Corak nisrən nəltər ifan, su estirərən nadularıñ əmsanmañdan əsərər kəvən kəsib keçirərlər. Osonralı müvdiri cəmənşigindən dənim. Sura qətbiniñ işi sunalar həlydyrylməsindən həsəsəb arıñdə hasməndər.

Ancəq kəsib damda Çemilin jeri cərvəkvr. Onbes geyndir ki, bu evin qapısı, cəvəldəmər. Lampanın piləbət qurumus neft cəkilməndən iadi keçirəməsdir. Qərəpən aqzında sərcələr əsərər.

Hidajətin vəziyi xəbar olur. Məməkən olasıñ, o da bizzən ənərəfəliyəndən çəkiliñdir. Çemilindən aitə, dəvəməsək idi. Arınna əlav jöñ idı. Birca 5-nəfər əzək katılımları istəniləndir. Hələ bu aitəndə 3-5 ilə ola dard lər idı. Raion omilikləri töküllər olundurmadan onzə omilətə adam axtarılırdı. 14 raion vəvn kəfth əzəm idil. 3-cv nüvərdə Çemil Outileyidə işləniləndir. Bunu Hidajət qəza qomitası məsniyətəsinin vəbaosunda qəzəvli cərəməvəd. Adamın həlinə də hətər Çəmili qəntəməndən elə mənəndər katib qəlaçadır.

Pi jaxşır işdir! sayınmamışdır. Çemil raionda oturandıran sonra Ziyatlı özəzinin «Allah». vərib. Çemilin bu evr irali restəmgi özəzin dəha boyık adı va sarafdır. O biri tərəfdən Hidajət yevn Çemilindən aitəmədən coq estin idti: bytvin amri boju bir ierdə doebə boymışın sadıha va ələmərlə bir-birinə bacanınnag, bir İsləbiñ bir jemək!...

Çemil gəndəndən han sel, onun kozyndən dymşəvədil. Əlini işi vura bilmir.

Kəndə işa bir işçisi is tokylyb qalmaqdır. 15-ən fırqə qurulurduq, qorarları olıkkə hərəkətli gətirir. Kəndlər dolub thökncilər. Jetiñən qomşomıl özəzini golır. Səxsi təngid atası alavlanıv. Myxbirlərin qələmərləri geyndə bər ja-

ramazlaq təpələr, hadisə aysıxtır... Plonerlər arasındakı işi joqlaşın jödqur. Məyəlimlərin bəzisi bundan boyun qacırılır. Bildirkər paltarlar kimdə qaldı, neçə oldu ma'lum doğır.

Bu jandan da sakkinçin qaza qurulurduq. həzərlər baslanır. Əzəkərlər atctov verir. Namizəd həzərlər, seccı aparsıv. Myarif qoşmalarlaq cadrə və papaq ələjhincə suar aləmə jəlib əzəzərlər baqtırsı...

Kəndə işa qomşomolecular bir jəro jəvmaq olur. 4 nofər texniklərlərə girmək üçün xisuslu məyəlin dutub həzərləşərlər. Çemil oqımaqda, qalanları da kətəndə sudadırdı. Ancaq məktəbə bir təzə qomşomıl vəlliñ golmüsdir. Ondan istifadə etmək vacibdir. Bakıñ fələlərləndən bir nofər myzvədlər omittasına və bir nofərdə cooperativ mydir gəndəribəllər. Fircəcirdir. Onlaronda ozəq boyük koməkligi olmuşdur.

İs çəhəndə işa ozəgədə bir hərəkət jödqur. Bakı hərbi omitsasından zələm maxfi tölöc 10 evndər jətib olur. Kün ilə mivəzakər edəsan. Təhəvəndən anlaşır ki, Hacı Hasanəlin oqı, Xanlar cədib oqını nüvərdə qələmə verərək, bir fırıldadla ordu sərhədarına gribi, indi orada bu şəhifin həqiqi kim olduğunu, Jazmad lazmındır ki, radd eləsinər. Plonerlər də dirəmər jer istiblər. Lenin qissəsinin mərəjalları, bəzəcədər pastları. Qulub lazmındır ki, bəzəsinər...

Hidajət suralıqın qəbəlyənə ə'lən vurdur. ki, axşam vünum qomşomıl işləs, olacaqdır. Nə təbər olmasaqsara axşam 3-nəfər golmisdidi. İşləs bas dutmadı. Bu hal Hidajəti dahada davaxlıxıbdır. Əlinəndə sikəstəndi. 2 evndər işləs cəfərliyən golmislər. Bir əbənənənəsər vən. Qaza qomitası vəzənəndən qərəpən aqzında sərcələr əsərər.

— Necə vəz var.
— 41 nəfər.
— İndi kəntdə olanlar recədir.
— 41-dən 4-i oqumaga hazırlaşır Çemilidir. qurulmaqdır. 3 nəfər da oqını İlə dəqəcəndə. Onlar səvərcəvərlər. Qıçışqalarla də manədədir.

— Jaxşır 33 nəfər deməli işləs galəcək. Bir usaq gəndər «Kobular». (kəndlər bir hissəsidir) xəbor versin. Axşam cıvdan qayğından daqıqadı dur bir-birinə bacanınnag, bir İsləbiñ bir jemək!...

İsləs suralıqın qəbəlsəndə, acla havada keçirilir. Həmidən sadrlıqı aparır. Hidajət məsləhələr deyirdi:

— Birinci məsələ qurultaju həzərləq
— İkinci səxsi təngid baradı
— Üçüncü cadrə, papaq baradə (javasça ala-va etdi) məyəlim dənəsəcəq.

— Dördüncü çarx məsələ.
— Nə artırmə var idil aqşitma. Qaza qomitasının secciliyi baradəki təlimat əsasında Əhməd xəliaq dənəsəd. O lori kənt Hədəslənə —

uşaqlar şəlb etmişdi. Danışşyb hecda jorucu dəgildi.

— Şəxsi təqidi on kəsgin silahdır. Keh-nə bürönün atçovuya alanda hanı gərək dənüşsən. Gərək noqsanlıar asasınız. Lap uzyynə, İsləməjənin lap uzyynə deşyəcəsiniz. Kim desə ki, jaxşı İsləməlik özəğimizdə noqsan işqdur, onun başı İsləmlər. Noqsan əlindən tarpanmak olmur. Nəcə dejərlər hər kəsin noqsanlıy ajaqqına qojsun başı gəgo dəğər. Doqquzdanda elədir...

Mə'rızulər yzrə cəvəsədə bulunanlar oldu-sa da məlikən massələrdən janşədlər. Pinoc Mesədi İsləməny qızılıy zor ilə ola vermagı, qomsomolcu qələndərin pioner vəzifəsindən bo-jun qəsəbtəsə, qəlyanşanın atmaq, bangı myidir. myəllim Mırzə Şəfinin təqidən qorqma-qı və sajir massələr acıbdır.

Elatın oqlu cəvəsında dejirdi:

— Hər sej jaxşı, dedilər Cadranı atmaq lazımdır. Anamın cadrasıylə çırılışam. Jash-maq qalıb enuda, gotyraçəgəm amma bu pa-paq massələsinə işqadır. Nə olsun birinin xoşu-na sənqa golır o birlinhinkən pa-paq manım papa-qım kılma neillir. Desinlər təmiz şəqəl, bal-aşanı poi, dejim dyzdryr. Amma zorla işq, biz etvsərik. Dünən sənqəda gyn məktəbə golən 7 jaşlı uşaqlar nə töhər başa salasan?

Icləs Flavən cəvəsənə da rədd etdi. Onu məcbür etdilər ki, şəxsləri geri getvərsən. Pa-paq alejhino bytyn qomsomollarla birlilikdə cid-di mybarozə aparsın

**

Ata biləsənkı manım İsləm coq pisdir. Kənl-dən çıxarı ki dinc olam. Oradada gynymil qara elədilər. Qomsomolla rəgtiyryb buraja no ja-zıblarla dyanın manı içfəsa qojuş sənfiyə dys-man dejə cəvərədlər. Qazarmadın qovdular hec kəs uzyynə baomış. Siz gondoran faslı, jaq-jumurtanəs jediridim joldaslar indi manı tam-maq İsləməjirələr. Lap kycədə qalıbşam bəd-bəxt oldum. Daha na jazbm.

Bakı, oqun: XONLAR.

Bu məktəb geça jatıbə hamı jatıbəkən Haçşə bəsonanının icari otaqında ehmal səsələ oqınuñur. Kylifet boyjkəndə kicigə qulaq astır də. Tərlan xanımı bir torəfdən qəzəb o biri ta-rəfdən açıq, hirs basıbəşdə. Oazı Jardıñə material verirdi.

— Döñon məktəbdə danışşyrdılar ki, qol-connaq uşaqların oqumaqda qoymuşaçaq-lar.

Uşaqların hec biri biz ilə oturmur...

Haçşən jandıran gojnadan hala taxlı nor-masıq idı. 2000 put burlara onun janında müs-dulüq idı. 2000 put. Məgar bu topraqdır. Ma-gər bunu bazaardə satıb qızıl eləmək, keçli kyfləlli sərhədi asüb getinək olmaeidi. Cara la-zımdır. Bi hallara bu jaman bələjt bir cara la-zımdır Var jordan dysyk. Birçə ajda belo get-sə tykumyzy gogo sovaraçaqlar. Geçənən də-rin və oly zıylımlı icində baş-basa nafas-nafas-va verən bu-trojquşun dərdi bir idi. Haçşə No-sənəli dejir. Mesədi Əşqər tosdiqəljir, o dejir mesədi asib möhyrlər. Onlar cabaların icində orımıslar. Qə'l goryunmırlar. Lakin açs və ja-nıqələ nafasları hanırtıları 10 addımlıqda di-jilur. 10 dəqiqəlik ehtiyat sıkyutdan sonra bur-nu jero dəgənə qədər haçşə pıçıldajırbdı:

— Joq. Gozləməkdən hec sej cıqınaz. Odur nejlidir Səndən məndən adlı Rornanıslar ləm-jeslr olub qacıqlar. Qoş sabah qolxozu qursun-lar. Onda ha cabalakı qurtaraçqasın. Dəzmek vqtə dagılı. İş başına

Mesədi asib ona maçal vermədən:

— Sozymyz sozdyr.

— Son gedəni əla götir.

— Molla Qulamıv planı bejnime batır onun sis, sis s s s s s.

Juvasında eşəlonən bər qarqa trojquşun baqırıvına jatıbəsə Haçşə özini tikənlərinə arasına verdi. Mesədi Nəsibin gezy dərt oldu.

„H Y Ç U M“ Z U R N A L B

SAJƏSINDƏ ΘΖ ΘDƏBI

BILLJINI ARTYRA

B I L Θ R S Θ N !